

HƏLLƏR JURNALİSTİKASI— ƏSASLAR

Tina Rozenberq

Azərbaycanlı jurnalistlər üçün

Sentyabr, 2020

@soljourn #TheWholeStory
tina@solutionsjournalism.org

SOLUTIONS
JOURNALISM
NETWORK



BİZ JURNALİSTLƏRİN İŞİ NƏDİR?

Xəbəri müəyyən edəndə mənbələrin yox, **oxucunun həyatına təsir haqda** düşünün

İnsanlara onların **həyatını dəyişməyə** kömək edən, **probleməri, onların həlli yollarını** araşdıran informasiya verin

Xəbəri oxucu üçün **maraqlı və əhəmiyyətli** edin



AZƏRBAYCANLI JURNALİSTLƏRİN GÖRDÜKLƏRİ İŞLƏRİ DAVAM ETDİRİRİK

Biz vətəndaşların problemlərindən danışıırıq

Problemləri araşdırırıq

Cəmiyyətə mühüm informasiya veririk

İnformasiyanı oxunaqlı, maraqlı edirik



BİR ADDIM ATAQ--HƏLLƏR

Problemə qarşı kim daha yaxşı nəticələr əldə edir?

Onlar bunu necə edirlər?

Faktlar nə deyir?

Başqaları bu həll yollarından niyə istifadə edə bilmir?



This is How a Good Teacher Teaches

T by **Juraj Konik**
17/09/2019



With school now in full swing, we look back at an educational program that seems to be working in Slovakia – Teach for Slovakia.

This is the story of a former journalist who left Bratislava and went east to tug written-off children back to a normal life, even visiting them in places where other teachers have never ventured – their homes. This article won the Special Award for Solutions Journalism for 2018.

“Three – two – one. All eyes on me.”

Everybody in the classroom actually does remain quiet for a short while. However, later in the day, there are moments of utter rampage, an ungovernable combination of disturbance, sneering, mockery, contempt, and rhythmic drumming on the desks.

How much difference can one teacher make? Can he lift up the kids who have been

Search ...



T Transitions

9 - 20 NOVEMBER 2020

Going On Assignment Online Training

Special Edition of our Foreign
Correspondent Course

Limited Places!

toleducation.org | @TOL_edu



Most Popular

1-Cİ ADDIM

CƏMIYYƏTLƏ ƏMƏKDAŞLIQ ET

Camaata **əhəmiyyəti olan material** hazırlayın

Camaatı maraqlandıran nədir? Cəmiyyəti bu barədə məlumatlandırmağa çalışın

Təcrid olunmuşları da cəlb edin



1-Cİ ADDIM

CƏMİYYƏTLƏ ƏMƏKDAŞLIQ ET

“Biz sizi narahat edən problemləri qaldırmaq və başqalarının bu problemləri necə həll etdiyini göstərmək istəyirik”

“Gündəlik həyatınızda sizi ən çox narahat edən problemlər hansılardır?”



OXUCULARIN HƏYATINA ƏN ÇOX HANSI MATERIALLAR TƏSİR EDİR?

Bu: Xəstəxanada dərman qıtlığı var

Bu yox: Xəstəxananın rəhbəri korrupsionerdir

Bu: Polis gecəqondularda bir gənci özbaşına həbs edib

Bu yox: Polis tətillikdə mədənciləri öldürüb

Bu: Mənim uşağımın müəllimi məktəbə gəlmir

Bu yox: Təhsil nazirliyində qohumbazlıq baş alıb gedir



BAŞQA MÖVZULAR

Gənclər kəndləri tərk edir, şəhərə köçürlər

Zibil toplanmır

Xəstəxanalarımız infeksiya mənbəyidir

Şəhərdə avtobus qıtlığı var

Məişət zorakılığı geniş yayılır



HƏLLƏR JURNALİSTİKASI ŞƏBƏKƏSİ NƏDİR?

MISSİYA: Həllər jurnalistikası təcrübəsini—sosial problemlərə reaksiyalar və onların nəticələri haqda ciddi reportajlar hazırlamaq təcrübəsini legitimləşdirmək və yaymaq



The New York Times

Fixes

Fixes looks at solutions to social problems and why they work.

Latest

Search

Aug. 25, 2020

Can Prosecutors Be Taught to Avoid Jail Sentences?

At least 60 district attorneys have come to see incarceration as destructive, racist, expensive and ineffective. But can they persuade their own staffs?

By TINA ROSENBERG



Aug. 4, 2020

Using Telemedicine to Treat Opioid Addiction

Getting medication long meant seeing a licensed provider. Now a strategy for evading Covid-19 makes treatment available via the web.

By TINA ROSENBERG



July 7, 2020

'When Someone Hires Me, They Get the Boss Herself'

Can a sophisticated platform cooperative help minimize exploitive working



NİYƏ HƏLLƏR JURNALİSTİKASI?

Bu, **problem haqda yazmağın yeni yoludur**

Qonşuların məsələni həll etdiyini göstərmək
hakimiyyətdəkilərin **bəhanələrini əllərindən alır**

Ümid olduğunu görəndə insanlar **yenə xəbərlərə
baxmağa başlayırlar**

Məsələnin həllini göstərən materiallar təsadüfi
oxucuları **daimi oxuculara** çevirir

Həll yollarından danışan yazılar **etimad** yaradır



NİYƏ HƏLLƏR JURNALİSTİKASI?

Və siz belə yazılar yazmaqla boş,
mənasız təbliğat materialı deyil, əsl
jurnalistika nümunəsi yaratmış olarsız



TƏŞƏKKÜRLƏR

Tina Rozenberg

tina@solutionsjournalism.org

www.solutionsjournalism.org